

# Dünyada sülh istəyinin Azərbaycan nümunəsi var



*Azərbaycan gerçəkliləri dünya dövlətlərinin diqqət mərkəzindədir. Bu, Azərbaycan kimi tolerant, dünyəvi və bəşəri bir dövlətə ehtiramın təzahürüdür. Bu səbəbdən harada keçirilməsindən asılı olmayaraq, müxtəlif formatlı beynəlxalq tədbirlərdə bütün dövlətlər Azərbaycanla bağlı məsələləri diqqətle izləyir, Prezident İlham Əliyevin çıxışlarını böyük maraqla dinləyir, bu çıxışların tezislerini dünyəviliyə düşen işq bilirlər...*

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilmiş "Cənubi Qafqaz: İnkışaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxış etdi. Bu çıxış dünya dövlətlərinin Azərbaycan reallıqları haqqında hərtərəfli eləvə məlumatlara səbəb oldu. Dövlət başçılarımız 30 il müddətində Azərbaycanın işgal edilmiş ərazilərində baş verənlərə bir daha aydınlıq gətirdi, erməniliyin mahiyyətini təsdiqləyən vandalizm faktlarını təqdim etdi:

İşgal müddətində ermənilər nələr töötəmdilər? Şəhərlərimizi, kəndlərimizi dağıtdılar, tarixi abidələrimizi bərəbər etdilər, minlərlə vətəndaşımızı öldürdüler, esir apardılar. Yüzlərlə əsirin taleyi indi də məlum deyil.

Otuz il ərzində Ermənistən işgal etdiyi ərazilərimizdə – Kəlbəcərdə, Laçınada, Zəngilanada, Şuşada qeyri-qanuni məskunlaşma aparıb. Belə məskunlaşma Ermənistən dövlətinin sülh danışıqlarından yayınmasının, regionda status-kvonu saxlama niyyətinin təsdiqi idi. Beynəlxalq təşkilatlar bu fakta da ciddi münasibət bildirmirdi. Beynəlxalq konvensiyaların

bu səviyyədə pozulması dünyanın iri dövlətlərini və nüfuzlu təşkilatlarını qətiyyən narahat etmirdi. Onlar bilmirdilər ki, od dündüyü yeri yandırır. Nə vaxtsa sülh yolu ilə bərpa olunmayan həqiqət döyüşlə bərpa ediləcək.

Danışıqlardan yayının Ermənistən 2020-ci il sentyabrın 27-də yeni ərazilər işgal etmək niyyəti ilə ölkəməze hücum keçdi. Azərbaycanın ordu hissələri bu hücumun qarşısını qətiyyətə aldı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başlandı. Bu, Vətən mühərribəsi idi. Azərbaycan Ordusu qısa müddətə düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, tek millesidirdiyi müdafiə sədlərini darmadağın etdi, əsaslı qələbələr qazandı...

Azərbaycan Ordusu Şuşa uğrunda döyüşlərdə cahanşüməl qələbə qazandı. "Nezavisimaya qazeta"da dərc edilən bir məqalədə deyildiyi kimi, "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu?" Demək ətəkdir. Dağ yuxarı, şəhidi çıynındə, döyüş-döyüşə qan-ter içinde qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxımırdı. Nəfəs almadan Şuşaya çıxdılar".

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistən baş nazirinin noyabrın 10-da imzaladıqları Bəyanatla Vətən mühərribəsi Ermənistən məglubiyəti ilə başa çatdı...

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə respublikaları arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı. Bu bəyannamə Türkiye

Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və müasir Azərbaycanın qurucusu Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarının məntiqi davamı olan sənəd kimi tarixləşdi. Bəyannamə iki qardaş dövlətin Vətən mühərribəsində qazanılan Zəfərdən sonra əməkdaşlığının istiqamətlərini müəyyənənəşdirdi. Bu iki qardaş dövlət ruhən də, siyasi baxımdan da, sosial həyatın əksər sahələrində də müttəfiq idi. Bəyannamə isə bu müttəfiqliyin hərbi və müdafiə sənayesi sahələrində də davam etdiriləcəyinin sənədi oldu.

Azərbaycan Ermənistən sülh müqaviləsi imzalamaq üçün 5 princip təklif etdi. Bu prinsiplərin hər birinin dünyəvilik və bəşərlik çalarları var. Bu prinsiplər regionda möhkəm sülhün başlıca şərtlərindən və Ermənistən bu şərtlərə əməl etməlidir. Bu prinsiplər imzalanacaq sülh müqaviləsinin başlıca cəhətlərini, müəyyən mənada şərtlərini müəyyənənəşdirir. Ermənistən bu prinsiplər əsasında Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib.

Əgər ermənilik xisliyi dikəlməzse, əgər sülh müqaviləsi imzalanarsa, bu təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Bunu qalib dövlət də bilir, məglub dövlət də. Məglubiyətə qədər ona siyasi və hərbi dəstək verən dövlətlər də.

Azərbaycanın xarici siyasetinin başlıca istiqamətlərini qarşılıqlı sülh, əmin-

amanlıq təşkil edir. Bu siyaset regionun təhlükəsizliyini əhatələyir. Cənubi Qafqazda davamlı sülh Azərbaycanın xarici siyasetinin mahiyyətine əməl edilməklə möhkəmlənə bilər.

Azərbaycan Ordusu beynəlxalq təşkilatların həll edə bilmədiyi problemi təkbaşına həll etdi. Otuz il davam edən işqala son qoyuldu. Qarabağda ermənilər də yaşayırlar. Onlar Azərbaycanda Azərbaycan dövlətinin Konstitusiyasına, qanunlarına ciddi əməl etməklə, separatizm meyllərindən el çəkməklə, separatizmi təbliğ edənlərin fitvasına uymamaqla yaşaya bilərlər. Azərbaycan Ordusunun yaratdığı reallıqlar onların 30 il düşüncələrini zəbt etmiş xülyalardan el çəkməyin gərəkləyini aşılımaqdadır. Onu da dərk etməlidirlər ki, Ermənistən başlığı və apardığı işgalçılıq mühərribəsinin nəticəsi olaraq ev-eşiyindən didərgin düşənlər Azərbaycanda quruculuq işləri başa çatanda Ağdam, Füzuliye, Cəbrayıl, Zəngilana, Kəlbəcərə, Laçın qayıdacaqlar. Qonşuluq şəraitində yaşayacaqları illərə menən hazır olmalıdır...

30 il müddətində Ermənistən Azərbaycana qarşı ölçüyəgəlməz vəhşiliklər törədib. Əhalinin evləri, tarixi abidələr, inzibati binalar dağıdılib. Bununla bir sərada 30-dan çox su-elektrik stansiyasını da məhv etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb. Bu, genişmiqyaslı prosesdir. 20 MV-lıq stansiya istifadəyə verilib. Bu il 25 MV-lıq hidroelektrik stansiya da istifadəyə veriləcəkdir. Elmi və təcrubi baxımdan təsdiqlenmiş bir həqiqətdir ki, su-elektrik stansiyalarının potensialı daha böyükdür. Qısa müddətə bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdiriləbil. Bu proses asan olmayıb. Xatırladılmalıdır ki, bəzi hallarda həmin elektrik xətləri ilin altı ay qar örtüyü altında qalan, dəniz səviyyəsindən 3500 metr yüksəklikdə olan dağlardan salınmışdır.

Əlavə enerji mənbələri də şəbəkəyə qoşulacaqdır. Belə ki, Cəbrayıl rayonunda 240 MV-lıq Gənəş elektrik stansiyasının BP şirkəti ilə qurulması istiqamətində danışıqlar davam edir, Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üçün digər beynəlxalq şirkətlərle danışıqlar yenənəşdirilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında digər məsələlər də toxundu. Bu məsələlər təkçə Azərbaycanın dövlət maraqları ilə məhdudlaşdırıbm, həmçinin bilavasitə regionun sabahı üçündür.

Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bəyannamə Azərbaycanın strateji maraqlarına əsaslanır. Belə ki, Rusiya bizim qonşumuzdur. Bu ölkə ikinci Qarabağ mühərribəsinin sona çatdırılmasında fəal iştirak edib, onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışılan çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrde. Azərbaycan Rusiyadan böyük həcmde silah-sursat və hərbi avadanlıq alırdı. Ancaq biz həmin silahları Ermənistəndən fərqli olaraq bazar qiymətinə alırdıq. Ermənistən isə havayı əldə edirdi...

"Cənubi Qafqaz: İnkışaf və əməkdaşlıq" adlı konfransında bir daha xatırladıldı ki, Vətən mühərribəsindən sonra dövrə Azərbaycan da, Türkiyə də, Rusiya da yeni konfiqurasiyanın iştirakçılarıdır. Mühərribədən sonra vəziyyətə Türkiye-Rusya Monitoring Mərkəzi nəzarət edir. Bu mərkəz Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə, Türkiyə – Rusiya münasibətləri də nəzəre alınmışdır. Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan Ukraynada atəşkəsin əldə olunmasına vəsitiçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmətin təzahürüdür.

Vətən mühərribəsi başa çatdı. Ordu-mız torpaqlarımızı işğaldan azad etdi. İşqala son qoyuldu. Azərbaycan Ordusu düşmənle döyüşü tamamladı, ancaq Azərbaycan əsgərinin düşmənин torpaqlarımızda qoyub getdiyi gizli ölümlərlə – minalarla döyüşü davam edir. İndiye kimi yüzlərlə hərbi qulluqcu, mülki vətəndaş düşmənin minasının qurbanı olub. Ermənistən minaladığı ərazilərin dürüst xəritəsini vermedi.

Minaların aşkarlanması, zərərsizləşdirilməsinə türkiyeli mütəxəssislər də kömək edirlər. Nəzərə alınmalıdır ki, Ermənistən işğal etdiyi ərazilərə fantastik miqdarda mina basdırıb. Təkçə yaşayış məntəqələrinə deyil, yollar, tarlalar, çöllər, bəzək, hara geldi mina basdırıb. Obrazlı şəkildə desək, işqaldan azad edilmiş ərazilərimiz qarış-qarış axtarılmalı, minalar aşkarlanmalı, təpələn minalar zərərsizləşdirilməlidir. Bu baxımdan daha geniş əməkdaşlığa ehtiyac vardır. Ermənistənə bu baxımdan da irad tutulması, belə bir dəhşətli vəziyyətə bığanəlik yənə təessüf doğurur.

Bir fakt diqqəti çəkir. Təpələn və zərərsizləşdirilən minalar Vətən mühərribəsi ərefəsində basdırılan minalardır, yəni düşmən geri çəkildikcə əraziləri minalayıb. Həm də Zəfər günündən sonra, Ağdamın, Kəlbəcərin, Laçının azad edilməsi üçün verilən müddətde...

Iştirakçı dövlətlər də, konfransla maraqlanınlardan da bu reallıqları bir daha eşitdilər. İndiyəcən səslənməyən qınaqların bundan sonra səslənəcəyinə inanmaq istərdik...

Bu konfrans sülhyaratma, sülhümökəmlətmə niyyəti dünyəvi, bəşəri missiyaların forumu kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı iştirakçıları bir gerçekliyi də yaşıdatdı: dünyada sülh istəyinin Azərbaycan modeli, nümunəsi var...

**Səbinə XASAYEVA,  
Milli Məclisin deputati**